

Leyla Əliyevanın şeirləri Çili ədəbiyyat jurnalında

Çilin populyar "Ærea. İspan - Amerika poeziyası" ("Ærea. Revista Hispanoamericana de Poesia") jurnalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə" layihəsi çərçivəsində istedadlı Azərbaycan şairi Leyla Əliyevanın ispan dilinə tərcümə olunmuş "Gedim bir az ağlayım", "Tərk edə bilmərəm heç zaman səni" və "İnanmıram" şeirlərini nəşr edib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə sötri tərcümə müəllifi - Tutuxanım Yunusova, bədii tərcümə redaktoru - tanınmış argentinalı tərcüməçi

Raul Poggi Alexandrodur. Qeyd edək ki, 2001-ci ildən nəşrə başlamış, Eduardo Espina, Monika Velaskes Qusman, Karlos Aquasako, Leonel Alvarado, Luis Benites, Viktor Koral kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını



işıqlandırmaqla İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamış jurnal ABŞ və digər ölkələrin ali təhsil ocaqlarında əlavə dərs vəsaiti

kimi tədris proqramlarına da salınır.

Jurnalının baş redaktoru - tanınmış Argentina şairi Daniel Kalabresedir.